



❖❖❖ **ƏFSƏR ABDULLAYEV** ❖❖❖

Əfsər Tapdıq oğlu Abdullayev 1997-ci ildə Oğuz rayonu-nun Qarabulaq kəndində anadan olmuşdur.

2015-ci ildə Oğuz rayon Əjdər Mahmudov adına Qarabu-laq kənd tam orta məktəbi bitirmişdir.

Bir sıra mətbu orqanlar müəllifin yaradıcılığına müraciət etmişdir.



Yanıqlı-yanıqlı ötən quşların,
Dilinə düşmüşük ikimiz, ay qız...
Özümüz qovuşa bilmədik barı,
Çekilsin nəğmədə qoşa adımız...

Səslənir pərdələr şirindən şirin,
Həyatın acısı unudulur, bax...
Ən böyük payıdır bizə göylərin,
Nəğmədə, şeirdə yanaşı olmaq!

Bu ötən bülbülün səsinə bax bir,
Ahına baş əyir hər gül, hər çiçək...
Bəlkə də ömrümüz elə şeirdir,
Bizi misralara ayırmış fələk?!

Bizim yazımızı yayan şairin,
İlhəmi kasaddır, təbi kasaddır...
Bütün şeirlərdə ayrıdır yerin,
Neyniyək, neyniyək müqəddəratdır!

Bu gün ayrı vurur o, dünən ayrı,
Qəlbin çırpınışı sənin üçündür...
Hamidan başqasan, hamidan ayrı,
Bəzən ayrılıq da üstünlüyündür!

İlim-ilim itirmişəm ağlımı,
Səma mənə dardı, yer mənə kiçik...
Buludlarla taleyimiz eynidir,
Ayrılığın pəncəsinə keçmişik!

Bulud kimi ağlamışam, gün olub
Ürəyimə dolub qəhər, dolub qəm...
Arzularım yuxularda çin olub,
Bəlkə özüm yuxulardan gəlmisəm?!

Elə kədər gətirmişəm köcümdə?
Elə qəmdir mənim dövlətim, malim...
Min uşağın sevinci var içimdə,
Bir qocanın xəyalıdır xəyalım!

Dalgalı dəniztək ləpələn, ömrüm,
Axı könlümdədi dərdin böyüyü...
Bəzən istəyirəm bir haray çəkəm:
– Mənim limanımda kəsin səs-küyü!

Bu liman sevginin, eşqin limanı,
Burda öz yeri var yağışın, qarın...
Qayısı çəkilir, dərdi çəkilir,
Qanadı qırılmış qağayıların...

Gələn qarşılanır şeirlə, sözlə,
Gedənin dalınca tutulmur yası...
Azdı inciyəni, küsüb gedəni,
Çoxdu bu limanın qonaq-qarası...

Ləpələn dəniztək, a cavan ömrüm,
Olsa da hər yanın keçilməz qaya...
Fırtına, qasırğa qopsa da insan
Özü-öz mənliyin gərək qoruya!

Ürək ki var, həsrət ilə doludur,
Xatırələr göz önündə rəfbərəf...
Tutub könül dünyamı qəm buludu,
Batıb Günəş, zülmət olub hər tərəf...

Mən elə bir zülmət içindəyəm ki,
Həsrət odu daim orda işıldar...
Sığal çəkər baxışlarım yollara,
Gülünc halıma ağlayar buludlar...

Bu zülmətdə ayaqaltı bir daşam,
Ürəyimin yox istisi, yox odu...
Öz ömrümə mat-məəttəl qalmışam,
Sanki yarı gerçek, yarı yuxudu...

İnad etdim ayrılığa, inadın
Boşa getdi hər cəhdi, hər çabası...
Kimə lazımlı zülmət dolu bir ürək,
Kimə lazımlı bir həsrətin yuvası?!

Ayın dövrəsinə necə yiğilmiş,
İlahi, belə də gözəllik olar?
Sanki bir gəlinə vurublar naxış,
Gör necə bəzəmiş ayı buludlar!

Göyə bax, aya bax, buludlara bax,
Ulduzlar sırgımı, ya boyunbağı?
Göydə onlar oyaq, yerdə mən oyaq,
Baş-başa qalmışlıq bu axşamçağı...

Onlar uzaqdadır, əllərim qısa,
Yoxsa gəlin üçün tutardım fanar...
Kimin ürəyində atəsi varsa,
Elə axşam yanar, axşam odlanar!

Ya mənim bir yarım göyə uçubdur,
Ya özüm göylərdən enmişəm yerə...
Yerdə çəkdiklərim göydə olub nur,
Ay kimi görünür yerdəkilərə!

Özündən xəbərsiz uçur xəyalı,
Yolları gözüylə döşüyür insan...
Elə tənha qalır, elə tək qalır,
Alovlar içində üşüyür insan!

Elə bir an gəlir, elə bir vədə,
Ürəyi yaradan çevrilir dağa...
Hamıyla can deyib, can eşitsədə,
Başlayır özüylə düşman olmağa!

Danlayır min kərə özünü gündə,
Gözündə qaralır yavaş-yavaş nur...
Çəkdiyi hər ahın dərinliyində,
Bir ümid boğulur, bir ümid solur!

Ay keçir, il keçir vurulur yada,
Qalır gecələri onunçün oyaq...
Bir yolluq unudur varlığını da,
Qəlbini qırarı unutmur ancaq!

Ötən günlər bir mürgülü yuxuydu,
Gözümüzü bağlıya da bilmədik...
Sevinməyə sevincimiz yox idi,
Kədərlənib ağlıya da bilmədik...

Sanki bizdən belə kəsdi Yaradan,
Bu mənimdir, o sənindir – demədik...
Xörəyin də boyatına dərd kimi
Bu günündür, dünənindir – demədik...

«Bizim» oldu «mən» kəlməsi arada,
«Mənim» olan aramızda bölündü...
Əlimizdə gəzdiyimiz çörəktək
Dərdimiz də, yaramız da bölündü!

Bu yaşاقan bişdik ömür yolunda,
Böyük-kicik deyə-deyə alışdıq...
Uşaq ikən elə uşaq ağılli,
Tikəmizi bölüşməyə alışdıq!

Desəm ki: – Üz-üzə gələrik birdən,
Üz-üzə gəlməyə şansımız azdı...
Allahın xəbəri yoxdumu yerdən,
Bu necə quruluş, bu nə tarazdı?!

Görəsən, günahım nə idi mənim,
Ömrümü cavankən eylədim yarı...
Kim yazıb bəxtimi bu qədər qara,
Kim yazıb alnıma ayrılıqları?!

Bəlkə də ayrılıq yerinə düşdü,
Onsuzda, bu həsrət çəkiləsiydi...
O, mənim dərdimə şərik olmadı,
O, mənim qədrimi nə biləsiydi!

Sən nə yaman dəyişdin,
Oldun özgə, yad biri...
Könlümü qırdın niyə,
Nəydi onun təqsiri?!

Bu dünyanın sərvəti,
Tutdu sənin gözünü...
İtin, qurdun ağızına,
Özün saldın özünü!

Çıx get hara gedirsən,
Amandı, səs salma get...
Bir də düşmə gözüm dən,
Düşmüsən, alçalma get!

Düzdü, bilməyir adam,
Neynir ağlı çəşanda...
Ədəb çıxır yadından,
Dəblə ayaqlaşanda!

Sən ağıldan dərindin,
Onlar da səndən dərin...
Elə sənin evini
Yıxdı rəfiqələrin!

Çək şəklimi as divara,
Divar solub saralmasın...
Ürəyində yer olmadı,
Barı divar boş olmasın!

Sonra baxıb gülümsə bir,
Mən də baxım gülümsəyim...
Sənə əlim çatmasa da,
Daş divarı əzizləyim...

Gəl, sənin də şəklini mən
Asım divar bütün olsun...
Mən də sənə gülümsüyüm,
Divar boyda yükün olsun!

